



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ

Q Ə R A R

№ 1/4

Bakı şəhəri

9 yanvar 2020-ci il

Akademik Abdulla Qarayevin
110 illik yubileyi haqqında

14 yanvar 2020-ci il tarixində Azərbaycanda fiziologiya elminin inkişafında böyük xidmətləri olan, görkəmli alim və ictimai xadim, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Əməkdar həkim Abdulla İsmayıl oğlu Qarayevin anadan olmasının 110 ili tamam olur.

Akademik Abdulla Qarayevin elmi fəaliyyəti əsasən əzələ və sinir toxuması potensiallarının maddələr, sulu karbonlar mübadiləsinin vəziyyətindən asılılığı, özünütənzim mexanizmində iştirakının fiziologiyası və neyrokimyasının, Azərbaycan ərazisində təbii balneoloji mənbələrin tibbdə istifadəsi probleminin araşdırılmasına həsr olunmuşdur. Respublikada eksperimental fiziologiya istiqamətinin əsasını qoyan akademik Abdulla Qarayev bu sahədə tanınmış elmi məktəbin yaradıcısıdır.

Abdulla Qarayev Azərbaycan Dövlət Universitetinin rektoru (1944-1950), Azərbaycan Elmlər Akademiyasının Biologiya və Kənd Təsərrüfatı Elmləri Bölməsinin akademik-katibi (1952-1956), Fiziologiya İnstitutunun direktoru (1953-1968), vəzifələrində çalışmış, Ümumittifaq Fizioloqlar cəmiyyəti Azərbaycan bölməsinin, Respublika Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri, Beynəlxalq Beyin Tədqiqatları Təşkilatının üzvü, Azərbaycan Respublikası Bilik cəmiyyətinin sədr müavini olmuşdur. 1968-ci ildə alimin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutu hazırda akademik Abdulla Qarayevin adını daşıyır.

Akademik Abdulla Qarayev 300-dən çox elmi əsərin, o cümlədən 7 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 20-dən artıq elmlər doktoru və namizədi hazırlanmışdır.

Akademik Abdulla Qarayev görkəmli alim, pedaqoq, elm təşkilatçısı olmaqla yanaşı, respublikanın ictimai həyatında da fəal iştirak etmiş, 2 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Alimin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, "Qırmızı Ulduz", "Qırmızı Əmək Bayrağı" ordenləri və medallarla təltif olunmuş, bir sıra fəxri adlara layiq görülmüşdür.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

QƏRARA ALIR:

1. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İradə Hüseynovaya və AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutuna (biologiya elmləri doktoru, professor Ulduz Həşimova) tapşırılsın:
 - 1.1. Akademik Abdulla İsmayıl oğlu Qarayevin 110 illiyinə həsr olunmuş yubiley yığıncağı və elmi konfrans keçirilsin;
 - 1.2. Kütləvi informasiya vasitələrində alimin həyat yolu və elmi fəaliyyəti işıqlandırılınsın, "Abdulla Qarayev – 110" adlı kitabça nəşrə hazırlansın.
2. Qərarın icrasına nəzarət Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti akademik İbrahim Quliyevə həvalə edilsin.

AMEA-nın prezidenti



akademik Ramiz Mehdiyev

AMEA-nın akademik-katibi

AMEA-nın müxbir üzvü
Əminəğa Sadıqov